Kənan
Hacı

Roman

(əvvəli ötən sayımızda)

Ömər Faiq yenidən yastığa dırşəklərin qəzət oxumağa başladı. Nağı bəy ona yaxınlaşdı, Ömər Faiq başını qaldırmadı. Nağı bəy çarpayının böyründə oturub deyəcəyi sözləri görür-qoy edəndən sonra nəhayət, dilləndi:

-Ömər Faiq Əfəndi, sabah sizinlə birlikdə Osmanlı dövlətinin Baş Naziri ilə görüşməyə gedəcəyik. Vətəniniz Ahiska-dır. Aramızda Gürcüstan var. Gərək Gürcüstandan o tərəfə keçməyəsiniz. Ora Azərbay-canı və sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Ora haqqında söz söylemək yalnız mənim səlahiyyətimə aiddir. Bir-birimizi başa düşməməyimizə də gəl eley burda son qoyaq. Söyləyəcəyim sözlərin də məsuliyyəti mənə aiddir.

Ömər Faiq Əfəndi düşüncəli-düşüncəli Nağı bəyə baxdı və bir söz demədi. Axşamacan fi-kirli halda otaqda gəzişdi. Axşam stolunun üstündə bir yazı vardi.

"Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayış üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.

...Ey özünü itirir, unudur də-racədə misafir-pərvərlik, özgələ-re hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sə-nin qanın, sənin düşüncən, sə-nin varlığın hənüz sənin özündə iken sən bugünkü kimi dil-siz, yazısız, yəni milli nişanəsiz deyildin.

Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədə-niyyətini göstərə bilib, indi sə-ne "köhne barbar" gözü ile baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarına baxıb incinmə. Səni lazımlı tanımadıqlarını bilib məyus olma.

Yox, yox, sən də insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da öz-gələrdən incinmə.

Ümid ki, tez vaxt olur, yüzde doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünyə üzünə çıxar. Sən də ol vaxt artıqlıq ilə üzə çıxarsan, gələcəkdə daha güclü ya-shamaq istedadını göstərərsən".

Yorğunluqdan Ömər Faiq Əfəndi kresloda uyumuşdu. Nağı bəyin gözünə yuxu getmədi-yindən papirosu papiroosa cala-mışdı. Gözücu masanın üstündəki yazıya baxdı, maraq üstün-gəldiyindən yazını oxumağa başlıdı.

"Ey türk, zamanımız özgə zamandır. Əger bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt saqalıb yigicə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola.

Ey türk, keçmişlərindən ib-rət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsl vücu-

Müəllifdən

1918-ci ildə Qafqaz İsləm Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycanın azadlığı uğrunda savaşanda Hacı İsgəndər özünümüdüfə batalyonu yaradaraq ermənilərə qarşı döyüşüb mili-silsiz fədakarlıq göstərək Nuru Paşa tərəfindən "Xalq Qəhrəmanı" ordeni ilə təltif edilib. Bolşeviklər hakimiyətə gəldikdən sonra Hacı İsgəndər daim təqib altında olub. Onu ölümdən o dövrdə Azərbay-cana rəhbərlik etmiş Ruhulla Axundov xilas edib. 1937-ci il represiya zamanı Ruhulla Axundova birlikdə Hacı İsgəndər də həbs edilib, həbsdə olduğu müddədə ona erməni müstəntiqlər tə-rəfindən amansız İsgəncələr veri-

lib. Ağır işgəncələrə dözməyən Hacı İsgəndər həbsxanada vəfat etsə də, onun meyitini ailəsinə verməyiylər. Hacı İsgəndər məzəri olmayan qəhrəmanlarımızdan- dir. "Hacı İsgəndər" romanı bu böyük türk kişisinin həyat və döyüş yolundan bəhs edir və bu mövzuda yazılan ilk romanıdır.

Hələ uzun illər bundan öncə Buzovna qəsəbəsinin axundu, ilahiyatçı alim, şair Hacı Soltan Əli-zadənin "Azərbaycan dərvishləri və rövzəxanları" kitabında Hacı İsgəndər haqqında məlumat rast gəlmışdım. O zamandan fövgəla-də iradəyə, qəhrəmanlıq xüsusiyyətlərinə malik olan bu şəxsiyyətin ömür yolu diqqətimi çəkməmişdir. Nə vaxtsa onun haqqında irihəcmili əser yazacağımı düşünmürdüm.

dunu tanı, qədrini anla.

Ey türk, yaxşı bil ki, bugün-kü məhşərin suri-İsrafil elmə, milli ittihada dəvət ediyor!

İndinin siyasi fəlsəfəsi tə-rəqiqiyi millətçilikdə görür. Zamanın şövkət ve sətəvət bi-nası millətçilik bünövrəsi və tə-məli üstündə quruluyor.

gözledi. Səhərəyaxın azca mür-güldə və yuxusunda Ömər Fai-qı gördü. Ömər Faiq Əfəndi küsgün baxışlarla ona baxırdı. "Əqidəmiz, məsləkimiz, məq-sədimiz bir deyilmi, Nağı bəy?" - deyə ondan cavab gözləyirdi. Nağı bəyin sanki dili tutulmuşdu, səsi batmışdı, Ömər Faiqın

Sonrakı illərdə onunla bağlı xeyli maraqlı faktlar əldə etdim və Hacı İsgəndərin Cümhuriyyət tariximizdə müstəsna rolü, ığidiliyi, mərdiliyi, Nuru Paşa kimi bir sərkərdən rəğbətini qazanması və faciəli ta-leyi məni bu əsəri yazmağa sövq etdi. Əlbəttə, bu əsər yazılımadan öncə Hacı Soltanın təşəbbüsü ilə onun yaşadığı evin qarşısına xati-ra lövhəsi vurulub, televiziya verilişlərində haqqında süjetlər gedib, tədbirlər keçirilib. Hacı İsgəndərin geniş xalq kütləsinə tanidilmişdir. Onun böyük xidmətləri olub. Bu romanın yazılması da Hacı İsgəndərin adının yaddaşlarda qalması üçün növbəti bir təşəbbüsdür. Düşünürəm ki, bu cür şəxsiyyətlər hər zaman xatırlanmalı, onların keçidiyi ömür yolu gələcək nəsillər

fürməlidir. Əsəri yazarken Cümhuriyyət tariximizlə bağlı çoxlu sayıda kitablar oxu-dum, arxiv materiallarıla tanış oldum, bu da mənə romanı yazmaqdə yardımçı oldu. Bu roman tarixi sənədlər əsasında yazılısa da, hər hədə bəlli əsərdir və ya-zıcı təxəyyülündə geniş istifadə olunub.

Kitabın araya-ərsəyə gəlmə-sində böyük əməyi olan həyat yoldaşım, filologiya üzrə fəlsəfə doktoru İlhamə Haciyevaya, Qaf-qaz Müsəlmanları İdarəesinin Xə-zər rayonu üzrə qazisi, tədqiqatçı alim Hacı Soltan Əlizadəye, Azərbaycan Yaziçilər Birliyinin Xəzər bölməsinin sədri, şair-qə-zəlxan Arif Buzovnaliya xüsusi təşəkkürlerimi bildirirəm!

keçirirsiniz. Rus imperiyasının caynaqlarından qopa bil-mirsınız, bir tərəfdən də ingilis-lər şəhərinizi işgal edib.

Nağı bəyle Ömər Faiq Əfəndi baxışdır. Ömər Faiq baxışıyla Nağı bəyə işarə elədi ki, sən danış. Nağı bəy boğazı-nı arıtlayıb danışmağa başladı:

-Doğru deyirsiniz, Azərbay-can ən çətin günlərini yaşıyir. Ölüm-qalım məsələsidir. Xalqın müqəddərəti həll olunur, ruslar, ermənilər var gücləriyle müsəlman-türk birliyinə qarşı mübarizə aparırlar. Bakıda və digər şəhərlərdə müsəlmanla-rın qanı töküür.

Tələt Paşa təessüflə başını bulayıb əsəbi şəkildə bliklärını burmağa başladı:

-Siz əməlli-başlı təklənmisiniz.

Nağı bəy dedi:

-İcazə verin, ölkəmizin eti-madnaməsini sizə təqdim edim.

Tələt Paşa etimadnaməni alıb oxudu və sənəddəki ay-ul-duz xoşuna gəldi. Onu Ənvər Paşaya və Xəlil bəyə göstərək dedi:


-Siz bir ay-ulduzun gözelli-yinə baxın.

Ənvər Paşa da, Xəlil bəy də sənədə nəzər salaraq məm-nunluqla gülümsədilər. Nağı bəy Azərbaycandakı vəziyyətlə bağlı məlumat verməyə başla-di:

-Əziz paşalarım, Azərbay-can yüz ildən artı idı ki, rus imperiyasının zülmü altında in-ləyirdi. Qafqaz Rusiya tərəfin-dən işgal olunarkən səkkiz xanlığın xalqı olan azərilər, yə-ni dili bir, dini bir, adət-ənənə-ləri bir olan millətimiz – türk milləti rus hakimiyətinə qarşı gəcə-gündüz hər çətinliyədö-züb fədakarlıqlaçılsıdılar. Bu ələşmələrin rus çarlığının dev-rilməsində böyük rol olsa. Qafqazda başsız qalan rus ordusu pərişan halda idı. Milləti-mizin silahlı qüvvələrinin hü-cumuna, təzyiqinə tab gətirə bilmədilər. Onlar az bir vaxtda silahları ataraq geri çəkildilər. Azərbaycanın hər bir tərəfində xalqı idarə edə bilməcək milli komitələr qurulub. Artıq anar-xiyadan əsər-əlamət yoxdur. Ancaq bu gün üçün yaxşı olan vəziyyət sabah üçün təhlükəli olar. İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədə-niyyətimiz hər sahədə rus mil-letindən qat-qat üstünlüğü halda, azəri türkərinin istiqbali qarşılıq görünür. Müstəqil yaşımağa öyrənmiş millətimi-zin böyük bir nöqsanı var.

(davamı gələn sayımızda)

Hacı İsgəndər



HAGI İSKƏNDƏR
ƏBUZƏR o.
1875-1937

Əsrin ruhu azad millətçilikle bəslənir, böyük. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cizdiyi coğrafiya sərhədlərinin inddik etnoqrafiya yavaş-yavaş pozuyor.

Keçmiş əsrlərdə daşib atrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerdərə çəkiliyor.

Vaxtılı özgələrin sixşdırılması ilə və ya cahangırlık dəlliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ardollarına indi "hər kəs öz milləti yerində" komandası veriliyor.

Nağı bəy mütəəssir oldu, axşam Ömər Faiq Əfəndiyə de-diyi sözlərə görə peşmançılıq hissisi yaşadı. Gecəni yata bil-mədi, yerinə sanki qor dolmuşdu. İntizarla səhərin açılmasına

sualına heç cür cavab verə bil-mirdi. Hövlənak yuxudan ayıldı, sinesi körük kimi qalxbı enirdi, gözlerini açanda başının üstündə Ömər Faiq Əfəndini gördü. Diksindi, yuxu ile gerçəyin sərhədindəydi. Anlaya bilmirdi ki, Ömər Faiq bu sualı ona yuxuda verib, yoxsa indi. Sanki Ömər Faiq Əfəndi hələ də verdiyi sualın cavabını gözləyirdi. Yerindən qalxbı onu bağırına basdı.

"Bağıشا, məni, Ömər Faiq Əfəndi! Bağısha!" – dedi.

Ömər Faiq əliyə onun kük-rəyinə bir neçə dəfə vurub gü-lümsədi.

-Dünənki söhbəti unut getsin. Hazırlaş, axşam Tələt Paşa onları əyleşmək üçün yer gös-tərdi. Elçilər görən kimi üçü də ayağa qalxbı onları mehribanlıqla qarşılardılar. Tələt Paşa onlarla əyleşmək daxil oldular. Tələt Paşa baş-tərəfdə qoyulmuş böyük masanın arxasında oturmuşdu. Sağ ve sol tərəfdə Ənvər Paşa ilə Xəlil bəy Menteş əylişmişdi-ler. Elçilər görən kimi üçü də ayağa qalxbı onları mehribanlıqla qarşılardılar. Tələt Paşa onlarla bərabər əyləşdi. Elçilər əyləşdi, Tələt Paşa da onlarla bərabər əyləşdi. Azərbaycandakı vəziyyəti gələnəcək olmalıdır.

Nağı bəyin üzərindən elə bil yük götürüldü, yüngülləşdi.

fuzlu liderlərindən biri idi. İsmət Əliyevin haqqında "İttihad Tərəqqinin ən qiymətli adamı" ifadəsini işlətmışdı. Osmanlının Millət Məclisinin başçısı Xəlil Menteş Tələt Paşa haqqında belə deyirmiş: "Tələt geniş sinəsini dəstəkləyən geniş çiçinləri, polad qol-larıyla, gözəl qara saçlarla bə-zənmiş başı, çox sevimli çoh-rəsi, xüsusi dəlici və cazibədar qüdrətə sahib zəka fışqıran sevimli iri qara gözləriyle böyük ruhunu dolduran səmimiyyət, vəfa, vətənpərvərlik və fə-rəqətiylə, nəhayət, maddi və manevi bütün xüsusiyyətləriyle igid bir Türk oğlu, tarix boyunca böyük vəzifələr icra etmək üçün yaradılmış müstəsna şəx-siyyətlərdən biri idi. İçindəki azadlıq və vətənpərvərliklə öündəki maneələri aşırda-aşırda öz yolunda sonuna qə-dər getmiş bir insandır".

Tələt Paşa inandığı və çıx-diği yolda qorxusuz bir adam imiş. Onun məzari Türkiyəyə nəql edilərkən gündəlik qəzet-lərdən biri belə yazmış: "Bu cəsur türk övladı bir an belə qorxu deyilən şeyi nəfsində dadmamış və yenə bir an belə həyatına əhəmiyyət verməyin zərurətini duymamışdır". De-yirlər səfərbərlik illərində o da hamı kimi çörəyini talonla alırmış, özünə qarşı müstəsna, ayrıca münasibəti xoşlamış. Xüsusi elaqələrdən, vəzi-fe səlahiyyətlərindən heç vaxt sui-istifadə etməmiş. İndi onlar bu möhtərəm zətin qarşısında idilər. İri, işıqlı kabinetə daxil oldular. Tələt Paşa baş-tərəfdə qoyulmuş böyük masanın arxasında oturmuşdu. Sağ ve sol tərəfdə Ənvər Paşa ilə Xəlil bəy Menteş əylişmişdi-ler. Elçilər görən kimi üçü də ayağa qalxbı onları mehribanlıqla qarşılardılar. Tələt Paşa onlarla əyleşmək üçün yer gös-tərdi. Elçilər əyləşdi, Tələt Paşa da onlarla bərabər əyləşdi. Azərbaycandakı vəziyyəti gələnəcək olmalıdır.

-Bilirəm, sizlər ağır günlər